

MİR MÖHSÜN NƏVVABIN YARADICILIĞINDA MINİATÜR ƏNƏNƏLƏRİ



Mir Möhsün Nəvvab

İstedadlar yurdu qədim Şuşada dünyaya göz açan Mir Möhsün Nəvvab (1833-1918) Azərbaycan tarixinə alim və pedaqoq, şair və müsiqisənəs, rəssam və xattat kimi daxil olmuş, zəmanəsinin görkəmlə şəxsiyyətlərindən biri kimi tənmişdir. O, özündən sonra bu sahələrin hər birinə aid zəngin va əvəzsiz irs qoyub getmişdir.

M.M.Nəvvabın milli klassik bədii ənənələrə bağlı yaradıcılığı Azərbaycan təsviri sanat tarixinin unudulmaz sahifələrindən birini təşkil edir. Onun monumental və dekorativ sənət, dəzgah və kitab qrafikası sahəsində yaradığı süjetli kompozisiyalar özünəməxsus məziyyətləri ile seçilir. Monumental sənəqli işləri Şuşadakı Büyük məscidin (Gövhər Ağa məscidi) minarələrini, öz evinin və dərs deñiyinin divisorlarını bəzəyirdi. Bizim dövrümüzə onların müyyəyan hissəsi gelib çatmışdır. Şuşanın işğaldən sonra ermənilərin milli irlərimə vəndal və talancı münasibəti qarşılığında qalanlarının daçı taleyini inidən ehtimal etmək çatın deyil.

Yeri galmışkan demək lazımdır ki, M.M.Nəvvabın təsviri sənətə böyük marağının bir sıra səbəbləri vardi. O çalışır ki, yazziği elmi və bədii əsərlərin təsviri rənglərin və qrafik təsvirlərin vasitəsilə daha da qüvvətləndirilsin və bədii biçimdə əyanlaşdırilsin. Asteronomiyyəye aid "Kifayətül-ətfal" əsəri müəllif fikrinin mücərrəd mühəhizlərindən ayəni təsvirə keçirilməsinə gözəl nümunədir. Bu əsərində M.M.Nəvvab günəşin tutulma səbəbini, planetlərin kosmik fəzadakı vəziyyətini və hərəketini rəngli sxemlərdə əks etdirmişdir.

Firdovsinin 1849-1850-ci illərdə Tehranda litoqrafiya üsulu ilə çap olunmuş "Şəhnama"sına çəkilmiş rəsmlərini M.M.Nəvvabın bəzim dövrə galib çatmış ilk yaradıcılıq nümunələri hesab etmək olar. Əsərin coxşayı aq-qara rəngli cizgi-linear rəsmlərini, əslində, xoylu Mirza Əliqul işləmişdir. Zamanında təsviri sənətə sənsuz maraqlı olan 17 yaşlı Mir Möhsünə onları rəngləmək istəyi yaranıb. İllüstrasiyaları bütünlüklə rənglənmiş həmin kitabın bir nüsxəsi Respublika Əlyazmalar İnstitutunda, rəsmlərinin yalnız bir hissəsinin rəngləndiyi digər nüsxəsi isə rəssamın yaxınlığında saxlanılır.

Ziyadxan Əliyev
Sənətşünaslıq üzrə fəlsəfə doktoru
E-mail: ziyadxan_ali@mail.ru

Həmin rəsmlərin tadqiqi göstərir ki, M.M.Nəvvab gənc olmasına baxmayaraq, başqası tərafından çəkilmiş aq-qara cizgi rəsmlərinə, sözün əsl mənasında, yaradıcı münasibət basılmışdır. O, müxtalif hadisələrin bədii-obrazlı ifadəsini əks etdirən həmin rəsmləri, sadəcə, rəngləməklə kifayətlənməyib. Bu ənənədə onun təsvirlərə emosionallıq, ifadəlilik gətirən dəyişkən kolorit yaratmaq bacarığını qeyd etmək lazımdır. "Rüstəm Çin xaqanını fildən aşırı" əsəri deñiyimiz məziyyətləri özündə yaşıdır. Qəhvəyi yerliyin fonunda baş verən qarşılurmaya Rüstəmin atının qırımı, xaqanın mindiyi filin aq rəngləri, eləcə də döyüşənlərin çəhrayı-bənövşəyi rəngli geyimləri duyulması dinamika və ekspresiya bəxş etmədir.

Digər rəsmlərdə də rəssam təzadlı rəng çalarları ilə kompozisiyaların bədii-estetik təsir gücünü xeyli artırımdır. Lakin nədənsə "Şəhnama"nın tədqiqatçıları bu kitabı bəzəyən və haradəsa onun ümumi tərtibatını zənginləşdirən ona qədər rəsm əsərinə nəzərdən qaçırımlar. "Şəhnama" daş çapı məhsulu olmasına baxmayaraq, M.M.Nəvvab onun cildindən başlamış sahifələrindəki ən kiçik bazək elementlərinə kimi özünəməxsus alavalər etmiş, kitabın tərtibatına bir tamlıq, dolğunluq bəxş etmişdir. Bu ənənədə cildin, frontispisin, eləcə də ayri-ayrı sahifələrin bədii tərtibatında nəbatlı elementlərdən - müxtalif gül-cicəklərdən, xüsusiələ də qızılıqla payızgülünlərin vəhdətdən geniş istifadə olunub. Bütün dediklərimiz, eləcə də M.M.Nəvvabın kitabı bəzəyən 57 miniatürə özünəməxsus bədii şərh verəsi onu, haqqıqtan da, "Şəhnama"nın tam hüquqlu tərtibatçısı adlandırmağa asas verir.

Respublika Əlyazmalar İnstitutunda M.M.Nəvvabın 1864-1865-ci illərdə hazırladığı "Bährül-hüzən" ("Qəm daryası") adlı əlyazması saxlanılır. Kərbəlada baş verən hadisələri və imamların bu günə kimi müsəlmanları duyğulandıran acı taleyini əhatə edən poetik əsərin əlyazmasının bədii tərtibatçısı, xattatı və rəssami onun özüdür. Burada mövzunu əyanlaşdırın bez illüstrasiya var. Rəssam, eyni zamanda, kitabın ayri-ayrı fəsillərinin başlangıcını bəzəyən yeddi nəbatlı naxışdan ibarət kompozisiya işləmişdir. Rəssam illüstrasiyaları "Bəkr ibn İmrən Müslümü yaralaması", "Hürrün kafrlərinin qoşununa hücumu", "Qasimla Əzraqın vuruşu", "Həzərat Abbasın kufalilərlə döyüşü" və "Misra ibn Qalibin Əli Əkbərlər vuruşu" adlandırıb. Bu əsərlər M.M.Nəvvabın Firdovsinin "Şəhnama"sına çəkdiyi rəsmlərdən on beş il sonra yaranmışdır. "Şəhnama" motivlarına

özünəməxsusluq verən, bir çox hallarda Mirza Əliqulunun miniatür əsləubunda çəkilmiş rəsmləri ilə səsəşən, uyuşan bədii şərhən fərqli olaraq o, həmin əsərlərə primitiv sənət ənənələrini xatırladan sadəlik bəxş etmişdir.

M.M.Nəvvabın uzaq keçmişin indiya qədər unudulmayan hadisələrinin iştirakçılarını yaşayış-yaratdığı mühitin milli-ethnoqrafik süzgəcindən keçirdiyi har bir əsərdə hiss olunur. Bunu ayrı-ayrı lövhələri təşkil edən müxtalif attributların bədii şərhində də görmək və heç şübhəsiz, rəssamin olub-keçənlərə şəxsi münasibətinin təzahürü sayıq mümkündür.

Yeri galmışkan, həmin lövhələr Azərbaycan təsviri sənətində müqaddəs dinimizin təzadərlərə dolu təşəkkülini özündə yaşadan ilk əsərlər olduğundan həm də tarixi-bədii əhəmiyyət daşıyır.

M.M.Nəvvabın dəzgah qrafikası sahəsində yaradığı əsərlərin bir qismi Azərbaycan Milli İncəsənat Muzeyində nümayiş etdirilir. Həmin lövhələrin birindən türk dünyasının böyük sərkardələrindən sayılan Teymurləng təsvir olunub. Sulu boyla ilə işlənmiş portretin ümumi kompozisiya həlli oval formalıdır. Real sapkılıq bədii həllinə görə o dövrda Şərq rəssamlığına darın nüfuz etmiş Avropa bədii ənənələrini xatırladır. Rəssam Teymurləngin obrasını taxayəylənün və fantaziyasının gücü ilə özünəməxsus təsvir dilinə çevira bilib. Hökmərin geyiminin Qarabağ libaslarını, cöhrəsinin Qafqaz tipini xatırlatması da, yəqin ki, bununla bağlıdır. Sərkardənin başındaki tacın qızılı, daş-qasıla bəzədilmiş, əynindəki üst geyiminin yaxasının isə xəzlə və mirvari ilə həşiyələndirilən obrazı xas möhtəşəmliyi daha da artırır. Heç şübhəsiz, rəssam öz təfakkürünün məhsulu olan bir obraz yaradıb. Teymurləngin kamara qədərki görkəmini yüksək rəng həlli ilə göstərməyə çalışıb. Əsərin zərif çəhrayı və qəhvəyi koloriti üz cizgilərini səciyyələndirən qara rəngin müxtalif çalarları ilə təzad təşkil edir. Portretin aşağı hissəsində rəssamın sərkardə barədə fikirləri, onun çəkdiyi tarix - 1902-ci il və müəllifin imzası - "Mir Möhsün Nəvvab çəkmişdir" sözü yazılmışdır. Qeyd etmək lazımdır ki, M.M.Nəvvab dövrünün bir çox sanatkarlarından fərqli olaraq əksər əsərlərini imzalayıb və əsərin çəkildiyi tarixi qeyd edib.

M.M.Nəvvab digər şüsal rəssamları kimi, Şərq rəssamlığında geniş yayılmış miniatür əsləubu nəbatlı motivlərdən, xüsusiələ gül və bülbül motivlərindən tez-tez bəhralanmışdır. O ham öz əlyazmalarının sahifələrini, ham da ayri-ayrı kompozisiyalarda bu motivlərin forma-biçimini, rəng həllini xeyli zənginləşdirib. Vaxtilə Azərbaycan Milli İncəsənat Muzeyində saxlanılan və sonradan itirilmiş "Quşlar" əsəri bu qəbeldəndir. Kompozisiyanı budağın qonmuş iki hörümçək quşunun müxtalif dönməli təsvirləri təşkil edir. Buradakı hər detalın reallığı və onların inandırıcı təqdimatı əsərin yüksək bədii məziyətini şərtləndirir. Belə ki, ön plandakı quşun oturuşu, arxada ovunu diimdikləri arasına almış digər quşun budağ üzərində öz müvəzətinə saxlamaq cəhdidir, budağın və yarpaqların ifadə təbiiyyili yüksək sənət meyarlarına cavab verir. Forma-biçimi aşkarlayan rəng keçidləri, məkan dərinliyini səciyyələndirən perspektiva qanunlarına uyğunluq da duyulur. Aşağı budağın altında rəssamin adı və əsərin çəkildiyi tarix - 1872-ci il yazılmışdır.

Rəssamın nəbatlı motivlərdən uğurla istifadə etdiyi kompozisiyalarlardan biri də Azərbaycan Milli İncəsənat Muzeyində nümayiş

edirilən "Güllər" əsəridir. Həmin lövha 1874-cü ildə çəkilib. Tempera ilə işlənmiş kompozisiyada rəssam iri və kiçikçülü güllərin simmetrik düzüldüsündən bacarıqla bəhralanıb. Üğurlu işq-kölgə həlli yuxarıda və aşağıda yerləşdirilmiş pionların, kompozisiyaya rəngaranglıq gətirən bənövşə və sabahgülünün forma-biçimini, xırda laçəklərinin duymuluşunu şərtləndirir.

1864-65-ci illərdə arşaya gətirilmiş dini tutumlu "Bährül-hüzən" ("Qəm daryası") əsərindən səkkiz il sonra M.M.Nəvvab yenidən bu nəhayətsiz mənəvi dünyasının həmişəyəşar və aqıda uğrunda canını bəla, asırgəməmək nümunəsi ola biləcək Aşura mərasimində müraciət edib. Amma bu əsərlər səjətinə görə fərqlidir. Belə ki, əgər "Bährül-hüzən" ilə bağlı rəsmlərdə Aşuranın yaranması eks olunubsa, M.M.Nəvvabın diptixində Aşuraya, onu qanı bahasına yaradınanlar xatırmasına ehtiram göstərilir. Rəssamin bilavasita şəxsi müşahidələri əsasında yaradılan əsərin "Şuşada Aşura mərasimi" adlanması da elə buna bir işarədir.

Hadişəni bütün zənginliyi ilə təqdim etmək üçün rəssam diptix kompozisiya formasından istifadə etmişdir. Belə ki, mövzu kağız üzərində sulu boyla ilə işlənmiş portretin ümumi kompozisiya həlli oval formalıdır. Real sapkılıq bədii həllinə görə o dövrda Şərq rəssamlığına darın nüfuz etmiş Avropa bədii ənənələrini xatırladır. Rəssam Teymurləngin obrasını taxayəylənün və fantaziyasının gücü ilə özünəməxsus təsvir dilinə çevira bilib. Hökmərin geyiminin Qarabağ libaslarını, cöhrəsinin Qafqaz tipini xatırlatması da, yəqin ki, bununla bağlıdır. Sərkardənin başındaki tacın qızılı, daş-qasıla bəzədilmiş, əynindəki üst geyiminin yaxasının isə xəzlə və mirvari ilə həşiyələndirilən obraz xas möhtəşəmliyi daha da artırır. Heç şübhəsiz, rəssam öz təfakkürünün məhsulu olan bir obraz yaradıb. Teymurləngin kamara qədərki görkəmini yüksək rəng həlli ilə göstərməyə çalışıb. Əsərin zərif çəhrayı və qəhvəyi koloriti üz cizgilərini səciyyələndirən qara rəngin müxtalif çalarları ilə təzad təşkil edir. Portretin aşağı hissəsində rəssamın sərkardə barədə fikirləri, onun çəkdiyi tarix - 1902-ci il və müəllifin imzası - "Mir Möhsün Nəvvab çəkmişdir" sözü yazılmışdır. Qeyd etmək lazımdır ki, M.M.Nəvvab dövrünün bir çox sanatkarlarından fərqli olaraq əksər əsərlərini imzalayıb və əsərin çəkildiyi tarixi qeyd edib.

M.M.Nəvvab Şuşada məhərrəm ayının birinci on günü ərzində İmam Hüseyin (ə) və oğlanlarının şəhidlik tarixini göz önünde canlandıran şəbihlər çıxarılmışının, mərsiyələr oxunması, küçələrin matəm bayraqları ilə bəzədilmişsinin şəhidi olub. Rəssam bu qoşa əsərə Aşuranın son günü İmam Hüseynə təziyə kimi keçirən matəm mərasimini keçmişlər bu günün, qədəm tərixi haqqıqtələ çəgədə dövrə yəşənlərin vəhdəti kimi təqdim edib. Rəsmlərin arxa tərəfində M.M.Nəvvab öz əli ilə müxtalif mərsiyələr də yazmışdır.

Har iki lövhənin bədii həllində, forma-biçimində klassik miniatür ənənəsi ilə müasirliyin vəhdəti duyulur. Real təsvir elementləri şərtlili səciyyələndirən klassik kompozisiymanın məna tutumuna xələl gətirmədən ona yeni görkəm verib.

Rəssamın sanat ələminə ballı olmayan üç əsəri isə 1895-ci ildə yazdığı "Kəşfūl-häqiqeyi-məsnəvi" adlı əlyazmasının tərtibatının asasını təşkil edir. Başqa əsərləri kimi, bu əlyazmasını da nəfis





"Kəşfül-həqiqeyi-məsnəvi"nin bədii tərtibatından söz açında alyazmasının giriş hissəsinə bəzəyən nəbəti naxışları və kəpənək rəsmini də xüsusi qeyd etmək lazımdır. Kəpənəyin quruluşunun duylusunu incəlik və zarifliklə ifadəsi onun naturadan çəkildiyini söyləməye asas verir. Qanadlarının qara və bozumtul-yaşaməni rənglarının inca keçidləri, mərkəzi hissəsinin məxməri yumşaqlığı çox təbii təsvirlənib. Rangkarlıq məziyyətlərinə görə onu sənətkarın "Quşlar" və "Güllər" rəsmləri ilə müqayisə etmək olar.

Mir Möhsün Nəvvabın monumental rəssamlıq sahəsindəki işləri də özünəməxsusluğu, fərqli bədii məziyyətləri ilə diqqəti cəlb edir. Onun bu sahədəki yaradıcılığını əyanlaşdırın nümunələr, əsasən, 1886-ci ildən təqribən əvvələnək əsərlərindən başlayaraq "Şuşa şəhəri", "Nəvvab küçəsi", ev 6) tərtibatı ilə bağladı. Nəvəsi Şamil Sadıqovun xatirələrinə görə, 1886-ci ilə qədər M.M.Nəvvab sonralar yaşadığı evə bitişik gənşənə həyətdəki ikimərtəbəli binada ömrə sürüb. Həmin evin divarlarını Füzüliyən başlayaraq Vəqifə qədər bir neçə dahi şairimizin ustalıqla çəkilmiş portretləri bəzəyirmiş. 1886-ci ildə ev yararsız hala düşdüyündən sənətkar köhna evə bitişik ikimərtəbəli mülkü alıb, onun daxilini öz zövqünə uyğun qaydaya salıb. Hər iki mərtəbədəki otaqların divarlarında, tavanında, qapılarda, hatta divar dolabının qapısında öz ali ilə çəkidiyi müxtalif gül və bülbül

Ədəbiyyat:

1. Azərbaycan incəsənatı (K.Karimov, R.Əfəndiyev, N.Rzayev, N.Həbibov). Bakı, 1992. 344 sah.
2. Azərbaycan incəsənatı. II-III cildlər (Z.Əliyev və A.Xalilov). "Letterpress". Bakı, 2011. 144 sah.
3. Əliyev Z. "M.M.Nəvvabın rənglər ələmi". Bakı, 1996. 32 sah.

Резюме

Автор статьи исследует творчество Мир Мухсун Навваба (1833-1918) оставшего глубокий след в изобразительном искусстве Азербайджана XIX века.

Ключевые слова: миниатюра, традиция и современность.

təsvirləri olub.

Mədrəsədə M.M.Nəvvabdan dərs almış görkəmli teatr xadimi C.Bağdadbəyovun yazdığına görə, rəssam Şuşadakı Gövhər Ağa mascidinə xüsusi yaraşq verən iki minarenin naxışları bəzədilməsində iştirak edib. C.Bağdadbəyovun dediyinə görə, M.M.Nəvvabın hücrəsi Yuxarı məscidin həyətində yerləşən binanın ikinci mərtəbəsində idi (həmin bina çoxdan sökülbü). Hücrənin daxili bəzəklərini də incə zövqlə işləmişdi.

Bundan əlavə, M.M.Nəvvabın divar rəsmləri haqqında atraflı məlumatı vaxtile həmin tərtibatları görmüş sənətşünas N.M.Miklaşevskayanın tədqiqat əsərindən almaq mümkündür. O həm də çox xeyirxahlıla həmin tərtibatların bəzi fragmentlərinin surətini çıxarmış və onları Azərbaycan Milli İncəsənat Muzeyinə təqdim etmişdir. Bütün bunlar sonralar məhv olmuş divar rəsmləri barədə fikir söyleməyə imkan verir.

Tədqiqatının yazdırılmışına görə, M.M.Nəvvabın bu səpkili işlərinin XVIII-XIX asrlarda Azərbaycanda yaşamış rəssamların yerinə yetirdikləri tərtibatlarla, o cümlədən, Şəki Xan sarayının divar rəsmləri ilə fərqli və oxşar cəhətləri var.

Divar rəsmlərinin rəngkarlıq principində rəssam qədim sənətkarlardan fərqli olaraq divari başdan-başa naxışlarla örtmür, səthi təkrarlanan ayrı-ayrı iri kompozisiyalarla bəzəyirmiş. Divar rəsmlərinin asas motivini çiçək açmış qızılılgıl kolları və bülbül təsvirləri təşkil edir. M.M.Nəvvabın evindəki otaqların divarlarında on iri və bir neçə çiçək, qızılılgıl kolu ciddi ardıcılıqla yerləşdirilib. Adəti üzrə, rəssam qızılılgıl kollarından ibarət kompozisiyaların aşağı hissəsini müxtalif ölçülü butalardan ibarət naxışlarla tamamlayıb.

Rəssam heç də həmişə qədim sənətkarların tətbiq etdikləri bədii ənənələrə sadıq qalmayıb, bəlkə də, buna görə mürakkəb naxış kompozisiyaları yaratmayıb. Bu ənənədən, divar rəsmlərinin bədii şəhri Şəkidə və Şuşada fəaliyyət göstərmiş müasirlərinin işlərindən köklü fərqlənlər.

M.M.Nəvvab rəssamlıq sahəsində xüsusi təhsil almasa da, hər bir işində təsvirlərə fərdi münasibətini əks etdirməyə çalışmışdır. Məhz bu cəhətlərinə görə onun ərməğan qoyub getdiyi bədii irsi milli mədəniyyətimizin çoxminillik tarixində dəyərlər kimi yaşayır... *

Summary

The author of the article explores the works of Mir Mohsun Navvab (1833-1918) who left a deep imprint on the art of nineteenth-century Azerbaijan.

Key words: monumental and decorative art, easel and book graphics, miniature.